



Razim MƏMMƏDOV,
ADPU-nun Ədəbiyyat
kafedrasının müdürü,
dosent
(Əvvəli ötən sayımızda)

II HİSSƏ

MAARİFÇİ REALİZM ƏDƏBİ CƏRƏYANI VƏ İDEALİST DÜNYAGÖRÜŞÜ

İkinci yazı

Nərimanov yaradıcılığında "uçurum dərələr" problemi və onun yeni elmi açılışı

Alimin tədqiqatlarında N.Nərimanovun yaradıcılığına yeni baxış böyük maraq kasb edir. Ədibin bədiyi irsini Azərbaycan maarifçi realizminin M.F.Axundzadə mərhələsindən sonrakı dövrün ədəbi hadisəsi kimi deyrələndirən alim ədəbiyyatşunaslıqda maarifçi realistləri "ateist" elan etmək tendensiyasına qarşı çıxır, xüsusiət də N.Nərimanov "antidini" mövqedə göstərmək cəhdlerini qəbul etmir. O, hətta ədibin özünün sovet ideoloji siyasetinin təsiri altında söylemiş bozı müləhizələrini əsas götürməyi düzgün hesab etmir, cəsərətlə bildirir ki, "Nərimanovun nə "Bəhadir və Sona" ya qədərki yaradıcılığı, nə də ondan sonrakı yaradıcılığı müəllifi antidini mövqedə görməyə əsas vermir". Alim Nərimanovun yaradıcılığını qıymətləndirərkən romanın ("Bəhadir və Sona" romanı - R.M.) ideya xəttinin, müəllifin və qəhrəmanlarının dünyagörüşünün şərhində onun digər əsərləri ilə müqayisəli təhlillərinə aparılmışmasını milli ədəbiyyatşunaslığımızın metodoloji qüsurlarından olduğunu söyləyir: "Düşünürük ki, müəllifin İslam dininə və ümumiyyətə dino münasibətinin müəyyənəlməsi, bütövlükde isə onun dünyagörüşünün həqiqi məhiyyətinin meydana çıxarılması və bütün bunların bədiyi yaradıcılığında inikasının təzahür xüsusiyyətlərinin aşkarlanması üçün bədiyi əsərləri ilə eyni içtimai-siyasi mühitdə və zamanda yazılış publisistik möqalələri ilkin metodoloji başlangıç rolunda çıxış edə bilər".

Din və millet uğrunda Nərimanovun içtimai fəaliyyətini yüksək qiymətləndirən T.Salamoğlu ədibin 1916-ci ilde "Yeni iqbal" qəzətində çap olunmuş "Dordlərimizin eləci" möqəlesinə istinaden yazar ki, "Nərimanov nəinki milli və dini özünməxsusluğunu inkar etmir, hətta milletin taleyində bir-birinə münasibətde onların yerini dəqiq müəyyənləşdirir. Əgər Nərimanov dini - "həqiqi-islam"ı "insaniyyətə xidmət edən ali və möqqədəs", "qüvvətli bir nicat yolu" hesab edirse, bu yolun milli özünədərkdən keçməsini əsas ərtə sayır. O, bu düşüncədər ki, özünü dərk etməyen millet "həqiqi - islam"ı da dərk edə bilməz".

Nərimanovun publisistik fəaliyyətini

"İZM" LƏRİN ESTETİKASI YENİ METODOLOJİ BAXIŞ SİSTEMİNDƏ

(Təyyar Salamoğlunun tədqiqatları əsasında)

diqqətən təhlil edən professor T.Salamoğlunun fikrinecə, onun "ictimai düşüncəsi ümmətçilik statusu qazanır. Müsəlman xalqlarının birliyi ümüməşəriliyin tərkib hissisi və formalarından biri kimi düşünülür". Nərimanovun ümmətçiliyi və milliliyi dair baxışlarının müasir "azərbaycanlıq ideologiyasının çağdaş elmi təfsiri ilə tam şəkildə üst-üstə düşdürünen" vurğulanı alım yazar ki o, qəfiyyətinin bütün sahələrində bu konsepsiyanı həyata keçirməyə soy göstərib: "Əsl həqiqət də budur ki, bütün içtimai-siyasi fəaliyyətinin bədiyi yaradıcılığı da o bu konsepsiyanı gerçəkləşdirməyənəsər edib".

T.Salamoğlu Nərimanovun bədiyi nəsni, xüsusilə də onun "bədiyi yaradıcılığının ciddi uğurlarından sayıldığı" "Bəhadir və Sona" əsərindən səhəbat açıqın vurğulayıb ki, yazıçı dini monafe ilə milli mənafəni bir-birini tamamlayan, bir-birinə tokan vəron ciddi sosial amillər kimi qəbul edir. Alım təsəffüfə onu da nezəro qatdırır ki, Nərimanovun İslam dininə münasibəti ədəbiyyatşunaslığımızda "zamanın sosial sıfırı"na osasən bələrdən təhrif edilmişdir". O yazar: "Bəhadir və Sona"da sosial bəla səviyyəsinə qaldırılan "uçrum dərələr" əsərəsindən sənətkarın insanlar arasında dini ayrı-sekibləyidən düşmən münasibətinin və ümumiyyətə, dillərə inkarçı mövqedən yanaşmasının faktı kimi deyrələndirilir və bu deyrələndirmədən çıxış edən milli ədəbiyyatşunaslığımız və ümumiyyətə humanitar elmi düşüncə Nərimanovun ateist obranı yaradır".

Nərimanovun yaradıcılığını onun ateist dənyagörüşünün bədiyi ifadəsi kimi tədqiq və təhlil edənlər heç cür razılaşmayan professor T.Salamoğlu ədəbiyyatşunaslığında qaldırılan "uçrum dərələr" əsərəsindən forqlı mövqedən yanaşır və onu tamamilə forqlı şəkildə şərh edir. Alım Nərimanovun mövqeyini müəyyənləşdirmək üçün yənə bədiyi mətni əsas mənbə hesab edir, bu mənbələr, xüsusilə də Bəhadirin Sonaya məktubundakı müləhizələri əsas götürürək olduqca inandırıcı fikirlər irolu sürür. O, Bəhadirin (oslunda Nərimanovun - R.M.) dəy়əncələri ilə müqəddəs kitabımız Qurani-Kərimin aya və surələri arasında elə əlaqəli təhlillər aparır ki, əsərdə sənətkarın real mövqeyini tam aydınlığı ilə ortaya qoyur. Professor qotiyətən yazar: "Nərimanov qızallaklılığı və yaxud forqlı Allahlara tapınmanın ("min Allahha secdəni") qəbul etmir, ona görə də birinin xristian, birinin müsəlman, başqa birisinin yəhudü və ya bütövrəst olması eleyhina çıxır. Bəşiriyətin xilas yolu "bir Allah'a" tapınmaqdə gərdir. "Bir Allah" fəlsəfəsi kontekstində forqlı dirlər üz tutmağın eleyhina çıxmazı Nərimanovun dini inkar etməsi anlamlına gələ bilərmi? Yox, gələ bilməz. Nə üçün? Ona görə ki, "bir Allah'a" tapınmaq ideyəsi Qurani-Kərimdən gəlir". Göründüyü kimi, T.Salamoğlu bədiyi mətnə əsaslanaraq Nərimanovun bir müsəlman kimi Allahın inandığını, İslam dinini sevdiyini, "Qurani-Kərim" in mütərəqqi əhəmiyyətini birmənəli şəkildə qəbul etdiyini sübuta yetirir. Oxular da professorun irolu sürdüyü tezislərə inanır, daha doğrusu, alım oxucuların onun müləhizələrə inanması üçün heç şübhə yeri yoxdur.

T.Salamoğlu eminlikle irolu sürdüyü tezisləri dəha da möhkəmlətmək üçün

müəllifin əsərdə demək istədiklərini incəleyərək yazar: "O, (N.Nərimanov - R.M.) əsərləri "Qurani-Kərim" ilə birbaşa ünsiyyəti səsliyir, onun hökmələrini ruhən vurğulayıb, ağlı, düşüncənin iştirakı ilə idrakə toşiv edirdi. Bahadırın dilindən bir olan Allaha bağlanmaq, ona sitaşın haqq yolu olmasına dair səslenən fikirlər Nərimanovun içindən gəldi, inandığı həqiqət idi. Bir məarrifçi qəhrəman olaraq Bahadır bu mənədə qeyd-şörsüz müəllifin ideya rəporu kimi çıxış edirdi: Allaha bağılılıq, onu şörksiz məbəd kimi tanımın və yalnız ona səcəd etmək Nərimanovun dənyagörüşündə əsaslı şəkildə yer alırdı".

Maraqlıdır ki, T.Salamoğlu N.Nərimanovun dina münasibətlə bağlı fikirlərini və mövqeyini yalnız "Bəhadir və Sona" əsərindən deyil, ədibin digər əsərlərində, xüsusilə "Pir" povestində dəha da inkişaf etdiirdiyini yazar. Tədqiqatçı sovet ədəbiyyatşunaslığında osas yer tutan "Pir" əsəri qiyaməti ateist töbliqat vasitəsidir və sair fikirləri irolu sürdüyü yeni, müasir tezislərətələştür. O, Nərimanovun yalançı pir və ziyyətətgahları olan münasibəti ilə həqiqi dinə, İslama, bir olan Allaha və şəriət hökmələrinə münasibətinin tamamilə forqlınlı elmi əsəsərlərə səbüt edərək yazar: "Müəllif əsərlərin yalançı pirlərə yönələn məbəd kimi şəməkələ yanışlıq yoldaşlıqları, prinsip etibarı ilə bunun Allaha şərik qoşmaq anlamlına goldiyini və buna görə də insənlərin yalançı pirlərə yox, bir olan Allaha tapınmalarının zoruriyyəti oks etdirir. "Pir" in yazılmasında osas yazıçı məqsədi budur və müəllif öz ideya mövqeyini maarifçi realizmin estetik prinsiplərinə uyğun olaraq açıq tendensiyalı yolla göstərir".

T.Salamoğlu "Pir" povestində yazıcının ideya mövqeyinin əsərlərin yalançı pirlərə deyil, bir olan Allaha tapınmaq olduğunu göstərmək üçün İslama inçəliklərinə varır, məqəddəs "Qurani-Kərim" in hədə və əyələrindən nümunələr gotirir. Kitabda oxuyuruq: "Göyün əhlə yer sakınlarından azan səsindən başqa bir şey eşitmirlər" (8, 9). 18 cümlədən ibarət Allahın namaza dəvət səsi olan "Azan" in ilk iki və son cümləsi belədir: "Allah-əkbər. Əşhadu on la ilahə illəllah... La ilahə illəllah (tercüməsi: Allah-taala vəsf olunmadan dahi böyükdür. Şəhadət verirəm ki, Allahdan başqa ibadətə layiq məbəd yoxdur...Allahdan başqa ibadətə layiq məbəd yoxdur" (9, 123-124).

Bu nümunələrdən çıxış edən professor haqlı olaraq göstərir ki, "Pir" povestində Nərimanov öz dini dünyagörüşünün məhiyyətini öncə "Azan"ın münasibətənə açıqlayır. Məsələ ilə bağlı T.Salamoğlunun goldiyi mövqe olduqca inandırıcıdır. O yazar: "Nərimanov görə, İslam dini və onun müqəddəs kitabı, şəriət məsələni konkret qoyur: Allahdan başqa qeyri-məbəd yoxdur. "Azan"da bunu döñə-döñə təsdiq edir. Nərimanovun həyrləndirən budur ki, özünü müsəlman hesab edən şəxs hər gün üç dəfə məscid minaresindən Allahdan başqa Allahın yoxluğuna dair İslam hökmü eşidir, her dəfə namazdan qabaq (vacib namazlardan) Azanın sözərlərini tekrar edir. O, etdikdilərinin və özünün təkrar edikdilərinin mahiyətinini niye dərk etmir? Dərk edirse, yalançı ziyyətətgahlarından hansı mənətiqələ nicat gözləyir?"

Tədqiqatçı apardığı elmi təhlillərin notecisi olaraq belə qərara gəlir ki, fəaliyyəti və yaradıcılığı boyu Nərimanov İslam dini ilə bağlı əsaslı biliyə malik olmuş, dinin qayda və qanunlarını yaxşı bilmisdir. Məsələ ilə bağlı alım edib yaradıcılığını belə xarakterize edir: "Ümumən yaradıcılığında, o cümlədən "Pir" povestində dənə dair yer alan mülahizələr Nərimanovun in məsələsində, həmçinin İslam dini ilə bağlı əsaslı biliyə malik olduğunu, eyni zamanda, ali rus təhsili almasına baxmayaq həqiqi türk-müsəlman, şərqli xarakterini və inancını qoruyub saxlaşdırıb səbüt edir. Azəməsi qarşısındaki həlli yaşantıları, duydularını və dündündürkərlərində onun həqiqi türk-müsəlman ziyalıshi kimi mənəsub olduğu dinin qanun və qaydalarına yeterince bələdiyiini də mütəhido edir".

"Pir" povestindən səhəbat açarkən T.Salamoğlunun diqqətini cəlb edən məsələlərdən biri də Nərimanovun əsərdə möməniyyətin şərtləri üzərində geniş dayanmışdır. Alimin fikrine, Nərimanov "Allaha inam və imannın temənnasızlığını, Qurani-Kərim, şəriət hökmələrinə aməl etməyi vacib sayır: "O, (N.Nərimanov-R.M.) İslam dindən orucun, namazın, zəkatın, fitrənin yerini çox yaxşı bilir və bunları möməniyyətin şərtləri kimi qəbul edir. Lakin Nərimanov oruc tutmağı, namaz qılmağı, fitrə və zəkat verməyi ölöndə cənnətə düşməyin vasitəsi kimi dərk etməyi, bunları möməniyyətənə yarışmayan hərəkətlərinə qalxan etməyi qəbul etmir. Yazıçı tutulan orucun, qılınan namazın Allaha böyük sevginin, daxili ehtiyacın ifadəsi, qəlbin və düşüncənin ilahi bir nurla işçilənməsi kimi başa düşür".

Maraqlıdır ki, T.Salamoğlu Nərimanovun həqiqi möməniyyətin şərtləri haqqında mövqeyini izah edərkən Qurani-Kərim, Məhəmməd peyğəmbərin hədîşlərinə asaslanaraq vurğulayıb ki, yazıçı öz soydaşlarına, bütün müsəlman cəmiyyətinə çatdırımaq" istəyir ki, Qurani-Kərim əsərlərinin elm, səvad öyrənməsini, hayatı onların vasitəsi ilə dərk etməyi tövsiyə edir. Bu mənədə da alimin goldiyi qənaətlər olduqca inandırıcıdır. O, yazar: "Nərimanov həqiqi möməniyyətin şərtlərini izah edərkən Qurani-Kərim, şəriətin və Məhəmməd peyğəmbərin hədîşlərini çıxış və istinad nöqtəsi kimi alır. Yazıçı "Pir" in qohrəmanı Məsələ Allahverənin obrası vasitəsi ilə öz soydaşlarına, bütün müsəlman cəmiyyətlərinə çatdırımaq istəyirdi ki, Qurani-Kərim elma böyük yer ayırır, dünən elm və ağıl vasitəsi dərknı noinki qəbul edir, hətta ona qabaq çökür. Allahın dərkində elm və ağıl müstəsna yer ayırır. Nərimanov hələ "Bəhadir və Sona"da "ağlımızın naqışlı" məsəlosunu qaldırır, dini hökmələr dərk etməkdə ağlın gúcuna istinadı öno çəkirdi. "Pir" povestində bu məsələ Məsələ Allahverənin dini inancında nadanlığın tutduğu yerə münasibətə dəha ciddi şəkildə yoxdur".

Maarifçi realist sənətkarın yaradıcılığını diqqətən izleyən tədqiqatçı belə qənaətə gəlir ki, Nərimanov öz dini görüşlərini yalnız publisistik və nəşr əsərlərində deyil dramalarda da davam etdir. Özü də alım sənətkarın bu əsərlərində dino münasibətədə islahatçı mövqədən yanaşdığını vurğulayır.

Əvvəli 8-ci səhifədə

T.Salamoğlu "Nadir şah" eserini təhlil edərək dramaturqun "dinləri öz ilkin variantından uzaqlaşdırın amillərə" aydınlıq götirərək yazır: "Nərimanov düşünür ki, din xadimlerinin dövlət işinə qarışması bu gün özünü doğrultmursa, "tərəqqi yolunu camaatın üzünə ya qəsdən, ya sehvən bağlayıb"sa, onda məhz məsələni Məhəmməd peyğəmbərin göstərdiyi yolla həll etmək lazımdır. Nərimanov yazır: "Hamən bu mətbəti Məhəmməd peyğəmbər aşkar deyibdir. Yəni hər işdə ağıl nə buyursa, ona əmlə et...". Bədii matndən çıxış edən tədqiqatçı vurgulayır ki, Nadir şah məhz Məhəmməd peyğəmbərin göstərdiyi yolla getməye üstünlük verir. Nadir şah "müsəlman dünyasının iki məzhebə, sünni və şia məzhebələrinə ayrılmamasını birləşdirən tərəqqiə osas mane kimi başa düşür. Nadir şah məhz ağlı məntiqi ile düşünür ki, "gərok bu iki məzhebə birləşə. İki məzhebi birləşdirməkdə, bu çətin və müskül işi həyata keçirməkdə osas məqsədinin nə olduğunu Nadir şah əsərə izah etmişdir. Müəllif onun bu niyyətinin osas mərəmətini Mirza Mehdi xanın dili ilə ifadə edir: "İki məzhebin birləşməyi həqiqət gözəl və yaxşı fikirdir. Çünkü adəvət bilmərrə ortalıqdan götürülər, mədəniyyət artar, hər iki millət qüvvətlenən"."

Faciədə Nadir şahın apardığı islahatlar sırasında tədqiqatının diqqətini cəlb edən məsələlərdən biri də dövlətin iqtaşadı mənafeyin artırmaq üçün söylədiyi fikirlərdən. Şah deyir: "Əvvəla, bə qanundan sonra hər bir tonbəl mollaşlaq qəçməz. İkinci, mollaşlaq layiq olan şəxslər, dino rovac verən üləmələr, İslamin qeyrətini çəkon axndlara məvacib toyin edəcəyəm...Əsl mətbəb budur ki, mollahı öz ixtiyarına qoymayaq. Bir dövlət ki, mollahalar ixtiyarında yaşadı, ol dövlətdə tərəqqi olmaz...Çünki bir neçə səbəblər görə molla qismi həmişə çalışır ki, xalq qaranlıqda yaşasın...Daha doğrusu, dövlətə dair qanunları bilmərrə ruhanilərdən ayırmadır...".

Dramaturqun bu mövqeyinə münasibət bildirən T.Salamoğlu yazır: "Əlbəttə, bütün ruhanilərin milli tərəqqi prosesində mübahisəkar - mürteəcə yol tutduğunu düşünmək olmaz və tam qanunağlıdır ki, Nərimanov da belə düşünür. Ümumiyyətə, Nərimanov ruhaniləri iki qismə bölrə: bircənisi, millətin tərəqqisi naməti çalışı mütəraqqi ruhlu ruhanilər, ikincisi, milləti qaranlıqda saxlamağa çalışanlar".

Əsərde Nadir şahın islahatlarının mahiyyətinin dərinliklərinə nüfuz edən tədqiqatının fikrincə, bütün bunlar Nərimanovun dini düşüncələrinin ifadəsidir. Əslində bu düşüncələr maarifçi sənətkarı bütün həyatı və yaradıcılığı boyu narahat edən məsələlərdən olmuşdur.

ÜÇUNCÜ YAZI***Ibrahim bəy Musabəyov yaradıcılığının estetik xüsusiyyətləri haqqında***

Məlumdur ki, keçən əsrin əvvəllərində Azərbaycan maarifçi realist bədii nəşrinin inkişafında müəyyən xidmətləri olan nasirlərdən biri də Ibrahim bəy Musabəyovdur. Nasırın bu sahədə əhəmiyyətli mövqeyini bir daha müasir dövrün tələbələrinə uyğun tədqiqata cəlb edən professor T.Salamoğlu onun "Rəhimli arvad", "Rzanın qutusu" hekayelerini, xüsusilə də "Cəhalot fədailəri", "Xoşbəxtər", "Gözəllerin vəfəsi" povestlərini ideya-sənətkarlıq baxımından yeni bir mərhəle kimi deyərləndirir. Əger "Rəhimli arvad" və "Rzanın qutusu" hekayelerindən daha çox müəllim-yazıcı kimi çıxış edirdi, povestlərində artıq o, professional maarifçi-yazıcı seviyyəsinə qalxa bilir - mühakiməsi ilə alim ədəbiyyatşunaslığında yazıcının



osorları haqqında söylənilən müləhizələrin böyük oksoriyyətinin reallığı əks etdirmediyini bildirir. O, sənətkarın maarifçi mövqeyinin ifadəsi olan reallıqlar barədə yazır: "İ.Musabəyovun povestlərində realist hayatı təsvirlər aparcıdır və bu cəhət bəzən o qədər qüvvətlərin ki, müəllifin açıq tendensiyalı mövqeyini birbaşa təsdiq etmir, bəzən isə onunla ziddiyət yaradır. Bu cəhət xüsusi maraq doğurur. Çünkü ədəbiyyatşunaslıq çox vaxt homin osorları təhlil obyektinə çevirirəndə müəllifin açıq tendensiyalı mövqeyini öncə çəkir. Bu da nəticə etibarı ilə bədii mətn həqiqətlərini arxa plana atır və povestlərin obyektiv ideyasını düzgün müəyyənləşdirməyə mane olur...".

Ibrahim bəy Musabəyovun tədqiqatçı G.İbrahimqızının yazığının yaradıcılığı ilə bağlı söylədiyi bəzi ziddiyətli müləhizələrinin aydınlıq götərən T.Salamoğlu yazır: "Faciəvi sonluğun "tamamilə töb" hesab edilmiş ədəbiyyatşunaslığımızda kök atmış yanlış elmi baxışdan irali galır: Feodal-patriarxal mühit "zülmət səltənəti"dir, qaranlıq və nadan, büsbüütən cəhalət mühitidir və bu mühitdə işqli arzular və məmərlərə yaşayanların məhv tam töbidi".

Ancaq "Cəhalot fədailəri"nin realist mətni qohrəmanların taleyini onların yaşadıqları işqli bir mühitdə six əlaqədə ölüme yox, xoşbəxtliyə qoşusdurur. Süjetin bəi eür inkişafı və möntiqi no maarifçiliyin nadan mühitə, cəhalət mühitindən qarşı mübarizə tendensiyasına, nə də sovet ədəbiyyatşunaslığının ideoloji mövqeyinə uyğun golmır".

Bədii mətndən çıxış edən tədqiqatçı göstərir ki, oxucu İ.Musabəyovun "Cəhalot fədailəri"ndə "tamam fərqli bir mühit, fərqli bir dünya" ilə qarşılışır. Əsərde mühit maarif, elm, təhsil və milli rifah yoldunda mübarizə qohrəmanların qarşısında manea rolunda çıxış etmir, əksinə, bu istiqamətdəki fealiyyətlərində onlara yardımçı olur.

T.Salamoğlu "Cəhalot fədailəri"nin maarifçi qohrəmanlarını N.Nərimanovun "Nadanlıq" dramının və Ə.Haqverdiyevin "Boxtsiz cavan" faciosinin maarifçi qohrəmanları ilə müqayisə edir və göstərir ki, onların eyni dövrə yaşamalarına baxmayaraq N.Nərimanov və Ə.Haqverdiyevin yaratdığı qohrəmanların öz arzularını gerçəkləşdirə bilənlərinin əsas səbəbi onları əhatə edən cəhalət mühitinin yaratdığı mənəcələr olmuşdur. İ.Musabəyovun əsərində isə qohrəman belə bir mənəcələ qarşılışır, "əksinə, qohrəmanın bu arzusunu gerçəkləşdirməsi üçün nəinki özünün, hətta sevdiyi qızın ailəsi onun üçün

hər cür şərait yaradır".

Əsərde elo bir mühitlə rastlaşırlar ki, valideynlər nəinki oğlanlarının, hətta qızlarının oxumasına təhsil almaması mane olmurlar, əksinə, bu işdə onlara maddi və manevi dəstək göstərilir. Bu monad Mina surəti diqqəti colb edir. O, təkəc özünün təhsil alması ilə kifayətlənmər, təhsilini başa vurduqdan sonra qızlar üçün ayrıca məktəb açmışdır.

Keçən əsrin əvvəllərindəki hadisələrin bədii əksini verən povestdə Mina surətinin yaradılmasını T.Salamoğlu hom yazığının uğuru, hom dövrün qanunağlıq hadisəsi kimi dəyrələndirərkən yazır: "Əsərde Mina müəllifin maarifçi qadın qohrəman kimi xüsusi diqqət çəkir. Azərbaycan maarifçi realist ədəbiyyatında qadının maarifçi qohrəman rolunda təqdimi baxımdan, düşnürük ki, "Cəhalot fədailəri" ilə əsərdir. XX əsrin əvvəllərinin bədii əksini verən povestdə qadına maarifçi qohrəman rolu verilməsinin özü milli mühitdəki inkişafın və intibahın əsası göstəricilərindən biri hesab oluna bilər. Bu maarifçi qohrəman nəinki mütəraqqi arzuları, düşüncələri ilə diqqət çəkir, hom də arzu və düşüncələrini omali işdə reallaşdırmaq gücüne malikdir. Minanın bu istiqamətdəki omali fealiyyəti müəllif fantaziyanın məhsulu, utopiya deyil, XX əsrin əvvəllərinin reallıqlarının bədii ifadəsidir".

İ.Musabəyovun povestlərini özüñənən müəssisə həssaslığı təhlil süzügcindən keçirən T.Salamoğlu bu əsərlərin oxşar və förklə coğħatılardan, onların sujet xottından, elecə də maarifçi dünyagörüşünün bədii ifadəsi və s. məsələlərdən səhəbətərək yazıcıının povestlərinə birləşdirir. İ.Musabəyovun "mühit" anlayışı altında kapitalist, burju mühitini nozordu tutması" haqqında qonaqtərələri tamamilə inkar edir və bu fikrin bədii mətnlərə təsdiqlənmədiyinə diqqət çəkir: "İ.Musabəyovun öz publisistik mühəkəmələrində "mühit" i günahlandırması sovet ideologiyası nöqtəyi-nozordan ədəbiyyatşunaslığın osora verəcəyə tohilihər üçün somalı toxum, aqar rolu oynayır. Ədəbiyyatşunaslıq yazığının "mühit" anlayışını birmənalı şəkildə "burju ictimai mühit" kimi qobul edir; Yazığının mühitə təqnidə münasibəti "burju ictimai mühit" nə təqnidə münasibət kimi monalandır və öz təhilihlərində bu münasibəti bir qədər də tündləşdirir. Halbuki bədii mətn yazığının "mühit" anlayışını və ona təqnidə münasibəti "burju ictimai mühit" və ona təqnidə münasibət kimi anlaşıma material vermır".

T.Salamoğlu maarifçi dünyagörüşü və maarifçi realizmin estetikasının da "mühit" anlayışını "burju ictimai mühit" kimi dərk etməyə imkan vermediyin bir dərəcədə ictimiyyətin nozordu qatdırır və o, "maarifçilərin təsəvvüründə mühit" məhdud bir anlayış id. Onlar mühit dedikdə birinci növbədə ailənin nozordu tuturdular" konsepsiyasını əsas tətqiqatçıdır: "Maarifçi realizmin üçün qanunağlıq sayılan bu estetik prinsiplər "Neft və milyonlar səltənətində" əsərində də özüni doğruldur və onun mövzusu və ideya istiqamətinin düzgün başa düşməye kifayət qədər əsas verir. Comiyyət hadisələri maarifçiləri ictimaiyyəsi münasibətlər sistemi kimi yox, insanların qarşılıqlı münasibətləri, votondaslıq düssəncəsi, ruhi aləm və əlaqə müstəvədə dəha çox maraqlandır. Buna görə də onların əsərlərində hadisələrin aile-mişət mühitində təsvirino üstünlük verilir. "Neft və milyonlar səltənətində" əsərində də kapitalist iqtişadi münasibətlərinin tam arxa planda qalması, süjetin mənəvi-əlaqə qurşaqşılardan doğan kolliyə əsasında inkişafı maarifçi sənətin estetik prinsipləri və maarifçi sənətkarın dünyagörüşü ilə sənətlərin".

(davamı var)

"İZM" LƏRİN ESTETİKASI YENİ METODOLOJİ BAXIŞ SİSTEMİNDƏ

vaxtı çıxanatçıtmışdır".

İ.Musabəyovun maarifçi realizmin estetik prinsiplərini uyğun yazılmış on böyük əsəri "Neft və milyonlar səltənətində" romanıdır. Bu əsər ədəbiyyatşunaslar tərəfindən dəfələr təhlil olunmuş, müəllifin hayat hadisələrinə, insanın comiyyətdəki yerinə dair fikirlərinə geniş yer verilmiş və bu fikirlərinə publisistik bir dillə aydın şəkildə ifadə olunduğu vurgulanmışdır. T.Salamoğlu da bu romanı müəllifin yaradıcılığının yeni keyfiyyət morholisi hesab etmiş, əsərin hom Azərbaycan maarifçi realist nosrində, hom do Musabəyovun yaradıcılığında xüsusi mövqə qazanmasının saboblarından səhəbat etmişdir: "Birincisi, müəllifin -povestləri ilə müqayisədə dəha dörən ictimai məzmunu malikdir və XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan comiyyətində, xüsusun Bakıda gedən ictimai prosesləri iti sənətkar müşahidəsi ilə yazılmışdır. İkincisi, sözü gedən illərdə bərə verən hadisələr maraqlı bir süjetdə sənətkarlıqla ümumişdir".

Maarifçi realizmin estetik prinsiplərini uyğun yazılmış romanda ədəbiyyatşunasların qeyd etdiyi "povestin başlangıçında fikir, hom də müəllifin ideyəsinin əks etdirir" fikrini qəbul edən alım, "İ.Musabəyovun "mühit" anlayışı altında kapitalist, burju mühitini nozordu tutması" haqqında qonaqtərələri tamamilə inkar edir və bu fikrin bədii mətnlərə təsdiqlənmədiyinə diqqət çəkir: "İ.Musabəyovun öz publisistik mühəkəmələrində "mühit" i günahlandırması sovet ideologiyası nöqtəyi-nozordan ədəbiyyatşunaslığın osora verəcəyə tohilihər üçün somalı toxum, aqar rolu oynayır. Ədəbiyyatşunaslıq yazığının "mühit" anlayışını birmənalı şəkildə "burju ictimai mühit" kimi qobul edir; Yazığının mühitə təqnidə münasibəti "burju ictimai mühit" nə təqnidə münasibət kimi monalandır və öz təhilihlərində bu münasibəti bir qədər də tündləşdirir. Halbuki bədii mətn yazığının "mühit" anlayışını və ona təqnidə münasibəti "burju ictimai mühit" və ona təqnidə münasibət kimi anlaşıma material vermır".

T.Salamoğlu maarifçi dünyagörüşü və maarifçi realizmin estetikasının da "mühit" anlayışını "burju ictimai mühit" kimi dərk etməyə imkan vermediyin bir dərəcədə ictimiyyətin nozordu qatdırır və o, "maarifçilərin təsəvvüründə mühit" məhdud bir anlayış id. Onlar mühit dedikdə birinci növbədə ailənin nozordu tuturdular" konsepsiyasını əsas tətqiqatçıdır: "Maarifçi realizmin üçün qanunağlıq sayılan bu estetik prinsiplər "Neft və milyonlar səltənətində" əsərində də özüni doğruldur və onun mövzusu və ideya istiqamətinin düzgün başa düşməye kifayət qədər əsas verir. Comiyyət hadisələri maarifçiləri ictimaiyyəsi münasibətlər sistemi kimi yox, insanların qarşılıqlı münasibətləri, votondaslıq düssəncəsi, ruhi aləm və əlaqə müstəvədə dəha çox maraqlandır. Buna görə də onların əsərlərində hadisələrin aile-mişət mühitində təsvirino üstünlük verilir. "Neft və milyonlar səltənətində" əsərində də kapitalist iqtişadi münasibətlərinin tam arxa planda qalması, süjetin mənəvi-əlaqə qurşaqşılardan doğan kolliyə əsasında inkişafı maarifçi sənətin estetik prinsipləri və maarifçi sənətkarın dünyagörüşü ilə sənətlərin".